

### Mehparə ƏLİYEVA

*Tarix üzrə falsəfə doktoru*  
Arxeologiya və Etnoqrafiya İnstitutu  
mehparaaliyeva@rambler.ru

## AZƏRBAYCAN XALQ MAHNILARINDA TƏSƏRRÜFAT MƏİŞƏTİNİN BƏZİ MƏSƏLƏLƏRİNƏ DAİR

**Açar sözlər:** holavar, ipəkçilik, öküz, çoban, Xıdır Nəbi

**Key words:** holavar, sericulture, bull, shepherd, Khidir Nabi

**Ключевые слова:** холавар, шелководство, бык, чабан, Хыдыр Наби

Musiqi folklorunun ən maraqlı və zəngin qollarından birini xalqın ənənəvi təsərrüfat məişəti ilə bağlı mahnilar təşkil edir. Əkinçilik təsərrüfatının müxtəlif mərhələləri, maldarlıq, ovçuluq və balıqçılıq, ipəkçilik kimi ibtidai əmək fəaliyyətləri ilə bağlı yaranıb formalasən bu mahnilar müxtəlif tarixi dönenmlərdə transformasiyaya və məzmun dəyişikliklərinə məruz qalaraq, günümüzə qədər gəlib çatmışdır. Həmin folklor nümunələrində insan-təbiət münasibətləri, insanların təbiət qüvvələrini ilahiləşdirməsi, ayı-ayrı hadisələrə təsir etmək və öz maraqlarına uyğun dəyişmək cəhdleri, təsərrüfat işləri zamanı meydana çıxan çətinliklər, həmin çətinlikləri dəf etmək arzusu, bəzi hallarda çarəsizlik, bəzən isə nikbinlik notları aydın görünür.

Bundan əlavə, ibtidai insanların təbiət hadisələrində asılılığı aypı-ayrı təbiət kultlarının, bu və ya digər təbiət hadisəsini simvolizə edən mifoloji obrazların meydana gəlməsinə də şərait yaratmış və həmin obrazlar zaman-zaman musiqi folklorunun baş qəhrəmanlarına çevrilmişlər. “Yel baba”, “Əkinçi baba”, “Xıdır İlyas”, “Xıdır Nəbi” və s. məhz belə obrazlardandır. Həmin obrazların xalqın məişət həyatına six şəkildə daxil olması, onun zaman-zaman yaratdığı şifahi xalq yaradıcılığı nümunələrində – holavar və sayaçı sözlərində, ovçu, balıqçı və kümçü nəğmələrində öz bədii ifadəsini tapmışdır.

Xatırladaq ki, Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti hələ ibtidai icma quruluşunda sözügedən təsərrüfat sahələrini insanların zəruri məşgu-

liyyətinə çevirmiştir. Bu barədə bizi ilk növbədə arxeoloji materiallar və qayaüstü rəsmlər məlumat verir. Məsələn, arxeoloji qazıntılar zamanı Naxçıvan, Qarabağ və Abşeronda [1, s.211; 2, s.50; 3, s.84] qeydə alınmış təsərrüfat quyularından və qablardan müxtəlif taxıl növlərinin qalıqlarının aşkar edilməsi hələ ibtidai icma quruluşunda burada əkinçiliyin inkişafından xəber verir. Bu baxımdan Qobustan, Gəmiqaya və Kəlbəcər qayaüstü təsvirləri arasındaki əkin-biçin prosesini xatırladan səhnələr də diqqəti cəlb edir [4, s.84; 5, s.67; 6, s.26].

Bundan başqa, Xocalıda 6 Neli qəbirdən daş qutu aşkar edilmiş Son Tunc dövrünə aid bardağın qulpunda buğda və dari dənələrinin, Ağdam rayonunun yaxınlığında yerləşən Ağtəpə yaşayış yerindən götürülmüş Orta Tunc dövrü keramikasının bəzi nümunələri üzərindəki sünbülü xatırladan naxışlar [2, s.53], Beyləqan rayonu ərazisində Qaratəpə adlı qədim yaşayış yerində aşkar edilmiş və e.e. I minilliyyət aid gil qablar üzərində taxıl təsvirləri də deyilənləri təsdiq edir [7, s.79].

Azərbaycanın ayrı-ayrı bölgələrində aşkar edilmiş qayaüstü təsvirlər arasında da kifayət qədər ovçuluq, balıqlıq, əkinçilik və maldarlıqla bağlı səhnələrə rast gəlinir. Məsələn, Qobustanda Büyükdaş dağının yuxarı seki sahəsindəki daşın üzərində kollektiv ov səhnəsi xüsusi şəraqlıdır. Həmin səhnədə bir çoxu əlləri yuxarı qaldırılmış şəkildə, bir çoxu isə ox-kamanla təsvir olunmuş ovçular müxtəlif vasitələrlə vəhşi öküzləri hürkədərək ovlamağa çalışırlar [4, s.162-163]. Gəmiqayada, 28, 239 və 242 sayılı daşların üzərində qeydə alınmış kollektiv və tək halda ovetmə səhnələri də diqqəti cəlb edir [5, s.54, 67]. Bu cür ov səhnələrinə Kəlbəcər [6, s.6-8] və Abşeron [8, s.67] qayaüstü təsvirlərində də rast gəlmək mümkündür.

Mənəvi mədəniyyət tariximizi araşdırın tədqiqatçılar hesab edirlər ki, təsərrüfat fəaliyyəti ilə bağlı yaranan nəğmələr insanların ilk söz sənəti nümunələri olmuşdur. Doğrudur, bir qədər bəsət formada yaranan həmin nəğmələr müxtəlif səbəblər üzündən bizi gəlib çatmamışdır. Lakin onların izləri və əlamətləri nisbətən sonrakı dövrlərdə yaranan şəfahi xalq yaradıcılığının bütün janrlarında, o cümlədən insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar mövcud olan nəğmələrdə qorunub saxlanılmışdır. Bu nəğmələrin ən geniş yayılmış nümunələrindən biri də *holavarlardır*. Holavarlar əsasən şum işləri, əkin, biçin və səpin zamanı oxunur və bu oxumalar heç bir musiqi alətindən istifadə olunmadan yerinə yetirilirdi. Hesab edilir ki, vaxtilə cüt və ya kotanla yer əkərkən heyvanların hərəkətinə, alətlərin çıxardığı səslərə, ümumiyyətlə, işin ahənginə uyğun olaraq oxunan holavarların ilkin forması və məzmunu xeyli bəsət olmaqla, yalnız "hoo, hoo" səslərinin arasıkəsilmədən və ahəngdar təkrarından ibarət imiş. Sonrakı

dövrlərdə isə holavarlar təkmilləşərək musiqi folklorumuzun mühüm və maraqlı janrlarından birinə çevrilmiş və yayılmışdır [9, s.116].

İkinçi babalarımız holavarlar vasitəsi ilə təkcə öz mənəvi ehtiyaclarını ödəmeyib, həm də arzu və istəklərini, zəmanədən şikayətini, sevinc və kədərini ifadə etmişlər. Başqa sözlə desək, cüt üstündə, boyunduruq üstündə və səpin zamanı oxunan holavarlardı ictimai məzmunu da müəyyən qədər çox meyil göstərilmişdir. Məsələn:

*Qaşqa kəlim boz, ala,  
Tarlaya saldım yola.  
Tək öküzlə iş aşmaz  
Öküz gərək cüt ola*

*Öküzlər qoşa getdi,  
İslədi coşa getdi.  
İl üzünü çalışdım  
Zəhmətim boş'a getdi* [9, s.116].

Bəzi holavarlarda isə əkinçilərin təsərrüfatın əsas işçi qüvvəsi olan öküzə münasibəti, onun güzəranının bu heyvanın nə dərəcədə işlək və sağlam olmasından asılılığı, onu bədnəzərdən və yaman gözdən qorumaq istəkləri və s. əksini tapmışdır:

*Boynunu mən yağlaram,  
Yaman gözü dağlaram,  
Tez çək, maral öküzmə,  
Geri qalsan ağlaram.*

*Qızıl öküzmə, yeri,  
Qoyma şum qala geri,  
İti tərpən, maralım,  
Düşmənlər baxır bəri* [10, s.9-10].

Ibtidai şeir ünsürlərinin mühafizə edildiyi bu misralardan tarixin müəyyən bir mərhələsində artıq öküzin kult səviyyəsinə qaldırıldığı və ona sitayış edildiyi də aydın olur. Azərbaycanın ayrı-ayrı bölgələrində öküz və kəllə bağlı çoxlu sayıda yer-yurd adlarının mövcud olması, insanların inam və etiqadlarında öküzin sərvət, bolluq rəmzi kimi qəbul edilməsi, hətta dünyanın bir boz öküzin buyruzları üzərində qərar tutması da deyilənlərə sübutdur [11, s.53-55].

Holavarların içərisində "*Xırmən nəğmələri*"nin özünəməxsus yeri vardır. Buraya xırmən sovrularkən sovrug atanların nəğmələri və *Yel Baba* haqqında oxunan nəğmələr daxildir. Sovrug atanların nəğməsi də iki qrupa bölünür. Birinci qrup nəğmələrdə vəl çəkən öküzlər təriflənir. İkinçi qrup nəğmələr isə taxılı haşamdan ayıranları vəsf edir. Əslində bu bölgü nisbidir. Xırmanda iş prosesi bir-biri ilə bağlı olduğu kimi, xırmən nəğmələri də bir kompleks təşkil edir. Sovrug atanların nəğməsi "*Can sanı*

telli buğdacan” adlanır. Xırman nəğməlerinin ikinci qismi küləyin çağırışı ilə bağlıdır və bu tipli nəğmələrin əksəriyyəti Yel Baba haqqındadır. Məsələn:

A Yel baba, Yel baba,  
Qurban sənə, gəl baba.  
Taxılımız yerdə qaldı.  
Yaxamız əldə qaldı.  
A Yel baba, Yel baba,  
Qurban sənə gəl baba [10, s.26].

Göründüyü kimi, burada Yel Babaya tanrı kimi müraciət olunur və belə bir münasibətə təkcə Azərbaycan şifahi xalq yaradıcılığında deyil, digər türk xalqlarının folklorunda da rast gəlmək mümkündür [12, s.49].

Əkinçi nəğmələri sırasında “*Bicar nəğmələri*” adlanan mahnılar da mühüm yer tutur. Əsasən çəltik əkinini ilə bağlı keçirilən xüsusi mərasimlərdə oxunan bicar nəğmələri çəltik şitilləri sancılıq qurtaran gün, bəzən də becərmə və biçin dövründə qadınlar tərəfindən oxunurdu:

Biçini biçər gələr,  
Dağ suyun içər gələr.  
Hər il biçin vədəsi  
Biçinçi uçar gələr.  
Çəltiyə çəpər çəkin [13, s.20].

Lakin bəzi tədqiqatçıların fikrincə, bicar nəğmələri yalnız çəltik əkinini ilə bağlı olmayıb, nana becərlilməsi və toplanılması ilə bağlı nəğmələri də əhatə etmişdir. Bəzi tədqiqatçılar isə “*Bağban nəğmələri*”ni – *küfyelliləri* də əkinçi nəğmələri sırasına aid edirlər. Bu nəğmələr bir neçə qrupa bölünməklə, musiqişünaslar tərəfindən geniş şəkildə öyrənilmiş alma becərənlərin nəğmələrini (“Ağ alma”, “Ağ almalı bağların qaldı”, “Alma mahnısı”, “Qubanın ağ alması”, “Alma almaya bənzər”, “Almanın atdırı xarala”), “Küfdibi” şənlikləri zamani oxunan “*Küfdibi nəğmələri*”ni və s. əhatə edir. Küf – ağacın budaqlarından kəndirlə asılan yelləncəkdən ibarətdir. “Küfdibi” dedikdə, küfun (yelləncəyin) ətrafında keçirilən şənlik nəzərdə tutulur, bu şənlikdə oxunan nəğmələr isə “küfyellilər” adlanır [14, s.14].

İnsanların təsərrüfat fəaliyyətinin digər mühüm sahəsini *maldarlıq* təşkil etmişdir. Maldarlıq təsərrüfatının inkişafında insanların zaman-zaman əldə etdikləri empirik biliklər, illərlə qazandıqları təcrübə və təbiət obyektləri üzərində aparılan uzunmüddətli müşahidələr və s. çox mühüm rol oynamışdır. Bundan əlavə, tarixən Azərbaycan ərazisinin təbii-coğrafi

şəraitinin əlverişli olması burada maldarlığın, xüsusilə də qoyunçuluğun inkişafına təkan vermişdir. Belə ki, ister yaz-yay aylarında, isterse də payız və qış fəsillərində burada qoyunçuluq təsərrüfatının saxlanması, inkişaf etdirilməsi, qoyun-quzuların normal şəraitdə bəslənməsi həmişə yüksək səviyyədə təşkil edilmişdir [15, s.13].

Azərbaycanda qoyunçuluğun inkişafı bu təsərrüfat sahəsinin daha mehsuldar, daha rentabelli və faydalı olması ilə əlaqədar idi. Xüsusilə ərzəq məhsullarının mübadiləsi (əmtəə təsərrüfatı) formasının mövcud olduğu dövrlərdə qoyunçuluq daha mənfeətli olmuş və bu cəhət, xalq söyləmələrində də öz poetik əksini tapmışdır:

Qoyunun oldu on,  
Gey qırmızı don.  
Qoyunun oldu əlli,  
Adın oldu ballı,  
Qoyunun oldu yüz.  
Yağ gölündə üz.  
Qoyunun oldu min,  
Köhlənini min... [16, s.243-244].

Və yaxud;

Qoyunlu evlər gördüm, qurulu yaya bənzər,  
Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər [11, s.59].

Qoyunçuluq təsərrüfatı ilə bağlı “*Sayaçı nəğmələri*”ndən danışarkan ilk növbədə qeyd etməliyik ki, “sayaçı” “sayo” sözündən olub, lügəti mənası “kölgə”, “himaye”, “müdafie” deməkdir. Mənbələrdə “saya” kölgə, uğur, himaye, qoyun, çoban, ağsaqqal, aşiq, sənətkar, söz, nəğmə, nəsil, əcdad, pir, yurd, vətən, dağ, qaya kimi xarakterizə edilmişdir. Sayaçı sözləri qoyunçuluq təsərrüfatının Azərbaycan xalqının keçmiş iqtisadi həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Məsələn, Firidun bəy Köçərlinin yazdığına görə, “ana şirin və dadlı dille balasına laylay çaldığı kimi, bizim tərəkəmə camaati da öz qoyunlarını mehriban və şirin dille vəsf edirlər. Fərq ancaq bundadır ki, ana övladını “balam” sözü ilə yad edir, qoyun sahibi isə “nənəm” kəlməsi ilə başlayır”. Akademik Məmməd Arif “sayaçı” sözünü “*Ktabi-Dədə Qorqud*” dastanlarında olan “söy söylədi, boy boyladı” ozan müraciəti ilə qarşılaşdırır və “söy” sözünü nəğmə, “söz” olduğunu qeyd edir [17, s.4]. Bu fikirlə razılışan digər folklorşunas alım M.H.Təhməsib də qeyd edir ki, “saya” sözü “söy” ilə əlaqədardır və “nəğmə” deməkdir [18, s.8]. Folklorşunas Ə.Axundovun yazdığını görə, “saya” “say” sözündəndir. Sayaçı, saya mahnılarını yaradan və ifa edən

peşəkar qoyunçular və çobanlardır. Sonalar da qoyunlara saya demişlər. Bu söz qoyunları qoşalamaq və saymaqla əlaqədar olduğu üçün "saya" adlandırılmışdır [10, s.248].

Bir çox mütəxəssislər sayaçı nəğmələrinin tarixini qoyunçuluq təsərrüfatının meydana gəldiyi dövrlərə aid olduğunu bildirir və hesab edirlər ki, onlar təbiətə təsir göstərmək, onu ovsunlamaq məqsədilə qoyunların döl (quzulama) ayında xüsusi mərasim keçirirmişlər. Bu mərasim qədim türkdilli xalqlarda nəsil, soy mərasimi adlanmış və mərasim zamanı xüsusi nəğmələr ifa edilmişdir. Nəğməni ifa edənlərə "soyçular", onların oxuduqları nəğmələrə isə "soyučı sözləri" deyilmişdir. Burada nəğmə oxuyan dəstə qoyun sahiblərini tərifləyir, mərasimdə dölün bərəkətli olması arzu edilir [9, s.16].

Sayaçı nəğmələri sırasında "*Yoxlama və cütłəmə*" mahnıları da mühüm yer tutur. Əsasən qoyunların sayılması zamanı ifa olunan yoxlama və cütłəmələrdə musiqi folklorumuzun bir çox xüsusiyyətləri ilə yanaşı, ibtidai inam və etiqadların əlamətləri də aydın görünür. Mütəxəssislərin fikrincə, əslində "*Təkəçi*" xalq tamaşasının mətnini də sayaçı sözləri təşkil edir. Təkəçinin əsas məqsədi pay yığmaq olmuşdur.

Maldarlıq təsərrüfatı ilə bağlı nəğmələrin mühüm bir qolunu da "*Eydirmələr*" təşkil edir. Eydirmə sağım nəğməsidir və sayaçı sözlərinin bir qolunu təşkil edir. Eydirmə maldarlıq nəğmələri içərisində məqsədinə, vəzifəsinə və ifa məqamına görə fərqlənir. Eydirmələr iki qrupa bölündür: 1. Qoyun və keçilərin sağılması zamanı oxunan nəğmələr; 2. İribuynuzlu heyvanların sağılması zamanı oxunan nəğmələr [19].

Maldarların ifadəsinə görə, qoyunçuluqda iki cür sağım növündən istifadə edilmişdir. Bunlardan biri *ovşarı*, digəri isə *varsağı* sağım növüdür. Hər iki ad qədim Azərbaycan qəbilələrinə məxsusdur. Görünür, hər iki qəbilə arasında maldarlıq əsas təsərrüfatlardan biri olmuşdur. Lakin sağım növləri arasında fərq var. Bu fərq özünü həmin tayfaların adından almış musiqi nümunələrinə də göstərir. Varsağı sağım fərdi sağımdır. Ovşarı sağım isə kütłəvi sağım olmaqla belə təqdim olunur:

*Nənəm, qoyunun gəlini,  
Avşara gəlməz yelini.*

*Nehrə haqqında sayalar* adlanan nəğmələr isə nehrə çalxamaqla bağlı yaranmışdır və bu nəğmələrin arasında həm məzmun, həm də musiqi yaxınlığı mövcuddur:

*Nehrəm ol, ol,  
Yağnan dol, dol.*

*Evimə qonaq gəlibdir,  
Aşım yavan qalibdir* [10, s.81].

Heyvanlara aid nəğmələrdə insanların totemlə, heyvanların qeyri-adi xüsusiyyətlərə malik olması ilə əlaqədar ibtidai təsəvvürlerin izləri də aydın görünür. Xüsusilə "Dütüm, nənəm", "Çobanı" və s.-də bunu aydın görmək mümkündür.

Musiqi folklorumuzda holavar, sayaçı sözləri və s.-lə bərabər, insanların əmək fəaliyyətində, təsərrüfat məişətində, gündəlik həyatında mühüm rol oynamış ayrı-ayrı heyvanların vəsfinə həsr olunmuş mahnılar da mövcuddur. Bu sıradə atla bağlı olan "*İlxıcı nəğmələri*" xüsusilə diqqəti cəlb edir. İlxıcı nəğmələri Azərbaycanda atçılığa, onun xüsusi təsərrüfat sahəsi kimi inkişaf etdirilməsinə qayğı ilə yanaşıldığının poetik göstəricisidir. "Kitabi-Dədə Qorqud" dastanında Oğuz igitləri atı ilə öyünür, əfsanəvi və tarixi qəhrəmanlar təkcə özləri deyil, yarımfəsanəvi atları ilə də tanınırlar. Təsadüfi deyil ki, Azərbaycan şifahi xalq ədəbiyyatının bir çox nümunələrinə Duldül, Səmənd, həmçinin yel atları və ildırım atları kimi atların mifoloji obrazları da mövcuddur.

Bəlkə də elə bu səbəbdən at insanların mifoloji düşüncəsində, inam və etiqadlarında, dastan, nağıl və musiqi yaradıcılığında həmişə əsas obrazlardan biri kimi çıxış etmişdir. Azərbaycan atalar sözləri və məsəllərində, bayatılarda atın insanın sədaqətli dostu olması, dar gündənde xilaskar rolunu oynaması, vəfəsi çox gözəl bədii boyalarla təsvir olunmuşdur:

*Əzizim yaxşı ata,  
Yar oxun yaxşı ata,  
Sözün de qoç igitə,  
Pulu ver yaxşı ata* [11, s.62].

Bütün bunlara rəğmən at türk xalqlarının mifoloji düşüncəsində, inam və etiqadlarında da əsas obrazlardan birinə çevrilmiş, müxtəlif dövrlərdə həttə totem səviyyəsinə qaldırılmışdır.

Azərbaycan xalqının təsərrüfat fəaliyyəti ilə bağlı yaranan nəğmələr sırasında *ovçuluq və baliqçılıq nəğmələri* də mühüm yer tutur. Dünya xalqlarının şifahi poeziyasında bu nəğmələrin dəniz və çay ətrafinda yaşayış əksər xalqların şifahi poeziyasında ilkin inkişaf mərhələlərində yaranlığı ehtimal olunur. Ovçu nəğmələri bir neçə qrupa ayrılır: 1) Ovdan qabaq oxunan nəğmələr; 2) Ovçunun yaxın adamlarının ovçu haqqında nəğmələr; 3) Ovçu əməyini və ovu tərənnüm edən nəğmələr; 4) Bəzi heyvanları və quşları ovlamağı qadağan edən nəğmələr – yasaqlar [18, s.6].

Ovçunun yaxın adamlarının ovçu haqqında nəğmələri daha çox narahatlılıq və nigaranlıq bildirən mətnlərdən ibarət olmuşdur. Bəzi heyvanları və quşları ovlamağı qadağan edən nəğmə-yasaqlar da olduqca müxtəlif olub geniş məzmunludur. Əsasən qarışılardan ibarət olan yasaqlarda daha çox nadir quşların və heyvanların ovlanmasının qarşısını almaq məqsədi ifadə olunur:

*Quşlar qanad üstədi,  
Sənnən nıcat istədi.  
Əlin qurusun, ovçu,  
Vurma, murad üstədi [19].*

Yeri gəlmışkən qeyd edək ki, bu cəhət “Əkil-Bəkil” uşaq folklor nümunəsində daha aydın görünür.

Bəzi ovçu nəğmələrində isə ov quşları və heyvanlar tərənnüm edilir, onların fiziki və estetik keyfiyyətləri sadalanır, ovun uğurlu keçməsi arzulanır. Məsələn:

*Ova gedən, ovun tuş,  
Ovun olsun maral, quş.  
Ovu vuran kamanın,  
Batsın gözüñə yamanın [20, s.37-38].*

Yaxud;

*Ovçuyam tovlamiram,  
Ov görsəm, ovlamiram.  
Mən özüm yaralıyam,  
Yaralı qovlamiram [21, s.58].*

Balıqçı nəğmələri isə xalq arasında “Vətəgə nəğmələri” adı ilə məlum olmuş və təqribən 40 nəğmədən ibarətdir. Vətəgəyə isə gələnlər bu nəğmələri öyrənməmiş balıq ovuna çıxmazdır. Folklorşunas alim A.Nəbiyevin yazdığını görə, vətəgə nəğmələri ayın doğmasını tərənnüm edən nəğmə ilə başlayır, qayığın möhkəmliyini, yelkənlərin etibarlılığını, salların xilaskar olmasını, torun davamlılığını, ovun uğurluluğunu və s. əhatə edir, sahili – torpağın görünməsini, səhərin açılmasını alqışlayan xorlarla qurtarırdı.

Vətəgə nəğmələri də bir neçə qrupa ayrılır. Birinci qrupa balığı tora çağırın nəğmələr daxildir. Bu nəğmələr sıtlə başlayır və xüsusi nəqəratlı xorlarla qurtarır. İkinci qrupa toru yığarkən, külək, firtina qalxarkən oxunan balıqçı nəğmələri daxildir. Üçüncü qrupu toru atdıqdan sonra ov gö-

ləyen balıqçıların məhəbbət haqqında oxuduğu nəğmələr təşkil edir. Dördüncü qrup nəğmələr mifoloji təsəvvürlərə bağlıdır və burada dəniz adamları, su pəriləri, danişan balıqlar, onqonlar, tanrılar təsvir olunur [22, s.11]. Məsələn:

*Yahu, hu, hu, hu, hu,  
Yahu.  
Röyyama girdi, yahu,  
Sırrimi bildi, yadu,  
Dəryalara tor atdım,  
Üzümə güldü, yahu... [20, s.4].*

Xalq arasında bəzən də *kümçü* (*kümzar*) nəğmələri adı ilə tanınan ipəkçi nəğmələri şifahi xalq yaradıcılığında mühüm yer tutmuşdur. Bu nəğmələrdə barama, onun əhəmiyyəti, barama qurdunun bəslənməsi, onlara qulluq qaydaları, baramanın bədnəzərdən qorunması, insan hayatına gözəllik gətirməsi, dolanacaq vasitəsi olması və s. tərənnüm olunur [22, s.24-26]. Məsələn, qurdun yavaş-yavaş barama toxuduğunu görən kümçü onu belə mənalandırır:

*Bir quşum var alaca,  
Gedər qonar ağaca,  
Özünə bir ev tikar,  
Nə qapı qoyar, nə baca.*

*Püstədi, ha püstədi,  
Taxtravan üstədi,  
Camış kimi ot otlar,  
Su içməyə xəstədi.*

Ümumiyyətlə, insanların təsərrüfat fəaliyyətinin ayri-ayrı sahələri ilə əlaqədar yaranıb formalasın nəğmələr şifahi xalq yaradıcılığının, o cümlədən musiqi folklorumuzun unikal nümunələri olmaqla, çox geniş bir sistem təşkil edir. Bu sistemdə eksini tapan nümunələr məzmun, forma, quruluş və üslub xüsusiyyətlərinə görə ümumi olsalar da, bölgələr üzrə yerli şəraitdən irəli gələn bir sıra spesifik cəhətləri də özündə eks etdirir. Bu baxımdan həmin nəğmələrin bölgələr üzrə etnoqrafik araşdırılması da mühüm elmi əhəmiyyətə malikdir.

## ƏDƏBİYYAT

1. Абубулаев О. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, «Элм», 1982.
2. Cəfərov H. Azərbaycan e.ə. IV minilliyyin axırı – I minilliyyin əvvellərində. Bakı, "Elm", 2000.
3. Muradova F. Qobustan tunc dövründə. Bakı, "Elm", 1979.
4. Джазарзаде И. Кобустан (настальгия изображение). Баку, «Элм», 1973.
5. Müseyibli N. Gəmiqaya. Bakı, "Çəşioğlu", 2004.
6. İsmayılov Q. Azərbaycanın yeni Qobustanı. "Elm və həyat", 1977, № 6.
7. Bünyadov T. Azərbaycanda əkinçiliyin inkişafı tarixina dair. Bakı, Azərb. SSR EA Nəşriyyatı, 1964.
8. Əliyev I., Abdullayev F. Naməlum Abşeron. Bakı, "Digital Age", 2011.
9. Vəliyev V. Azərbaycan folkloru. Bakı, "Maarif", 1985.
10. Azərbaycan folkloru antologiyası. II kitabda, 1-ci kitab. Bakı, Azərb. SSR EA Nəşriyyatı, 1968.
11. Şahbazov T. Azərbaycanda islamaqədərki inamlar (Lənkəran-Astara bölgəsinin materialları əsasında tarixi-ctnoqrafik tədqiqat). Bakı, Xəzər Universiteti, 2008.
12. Кармышева Дж.Х. Земледельческая обрядность у казахов. Древние обряды, верования и культуры народов Средней Азии: Историко-этнографические очерки. Москва, «Наука», 1986.
13. Toy və halay mahnları. Ön söz, tərtib və mətnlər B.Şahsoylunundur. Bakı, "Gənclik", 1980.
14. Əsazadə Ə., Məmmədov N. Xalq mahnları və oyun havaları. Bakı, "Elm", 1975.
15. Гулиев Г. Этнографические проблемы скотоводческого хозяйства Азербайджана в XIX-нач. XX века. Баку, «Элм», 1996.
16. Azərbaycan etnoqrafiyası. 3 cildlə, I c. Bakı, "Şərqi-Qərb", 2007.
17. Arif M. Azərbaycan xalq teatrı. "Ədəbiyyat məcməsi", 1946, № 1.
18. Azərbaycan şıfahi xalq ədəbiyyatına dair tədqiqlər (red. M.H.Təhmasib). Bakı, Azərbaycan SSR EA, 1961.
19. Hüseynov B. Əlin qurusun, ovçu. "Yeni gün" qəz., 15 dekabr 1983.
20. Nəğmələr, inanclar, alqışlar. Bakı, "Yazıcı", 1985.
21. Əhmədova V. XIX-XX əsrin əvvellərində Azərbaycanda ovçuluq və baliqcılıq. Bakı, "Elm", 2010.
22. Nəbiyev A. Azərbaycan folklorunun janları: Dörs vəsaiti, I hissə. Bakı, ADU-nun nəşri, 1983.

Mehpare Aliyeva

## ON SOME ASPECT OF ECONOMIC LIFE IN FOLK MUSIC OF AZERBAIJAN

### Summary

The songs related to the economic activity of people plays an important role in the folks musics of Azerbaijan Nation. These songs related to agricultural activity, cattle breeding, hunting, fishing, sericulture etc, have reached to the present day passing from generation to generation. In this regard, the songs of hunter, fisher, shepherd and

sericulturist have a great interest in terms of content, plot and form. These songs provides rich material for the ethnographic research by being expression of daily concerns, dreams and aspirations of people. In this article on the basis of literature and sources are analyzed some aspects of economic life on the example of these samples of folk art.

Мехпара Алиева

## О НЕКОТОРЫХ ВОПРОСАХ ХОЗЯЙСТВЕННОГО БЫТА В АЗЕРБАЙДЖАНСКИХ НАРОДНЫХ ПЕСНЯХ

### Резюме

В музыкальном фольклоре азербайджанского народа важное место занимают песни, связанные с хозяйственной деятельностью людей. Песни, связанные с земледелием, скотоводством, охотой, рыболовством, шелководством и т.д., появившиеся в далеком прошлом, передаваясь от поколения к поколению, дошли до наших дней. С точки зрения содержания, сюжета и формы большой интерес вызывают песни чабанов, охотников, рыбаков (sayaçı, holavar) и шелководов. В этих песнях содержатся повседневные заботы, чаяния и надежды народа, что является также богатым этнографическим материалом. В статье на основе литературы и источников анализируются некоторые вопросы народной хозяйственной деятельности на примере этих образцов устного народного творчества.